

**“Baker Tilly Audit Azərbaycan” Qapalı
Səhmdar Cəmiyyəti**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
əsasında Hazırlanmış Konsolidasiya edilmiş
Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyi
31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə**

MÜNDƏRİCAT

	Səhifə
KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ	1
MÜSTƏQİL AUDİTORLARIN RƏYİ	2-3
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARI:	
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat	4
Konsolidasiya edilmiş məcmu gəlir haqqında hesabat	5
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat	6
Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat	7
Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər	8-20

**KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ
TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə “Baker Tilly Audit Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) əsasında hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları ilə bağlı rəhbərliyin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik 31 dekabr 2025-ci il tarixinə Qrupun maliyyə vəziyyətini, həmin tarixdə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun şəkildə hazırlanması üçün məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqi və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa, onun konsolidasiya edilmiş maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Qrup işini normal şərtlər altında davam etdirdiyi halda, hesabat tarixinə konsolidasiya edilmiş maliyyə hesabatlarının fasiləsizlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Qrup daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq düzgün hazırlanması və Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarını istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin Qrupun fəaliyyət göstərdiyi ölkələrin qanunvericilik və mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Qrupun aktivlərinin mühafizə edilməsinin təşkil olunması;
- Fırıldaqlıq, xətarlar və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları 25 iyun 2026-cı il tarixində Qrupun rəhbərliyi tərəfindən təsdiq edilmişdir.

Rəhbərlik adından:


Direktor: Səfiyev Səyavuş

25 İyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



No.: _____

Date: _____

**“Baker Tilly Audit Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə
MÜSTƏQİL AUDİTORUN RƏYİ**

“Baker Tilly Audit Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə:

RƏY

Biz, “Baker Tilly Audit Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) və onun törəmə müəssisələrinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və digər məcmu gəlirlər, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə mühüm mühasibat uçotu siyasətlərinin xülasəsi və digər izahlı qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Fikrimizcə, maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyətini və onun həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Bəynəlxalq Standartlarına (“MHBS”) uyğun olmaqla bütün əhəmiyyətli hallarda düzgün əks etdirir.

Müsbət Rəy üçün Əsaslar

Biz auditi Maliyyə Hesabatlarının Bəynəlxalq Standartlarına (“MHBS”) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditini üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məəcəlləsinin” (MBESŞ məəcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESŞ məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti.

Rəhbərlik bu maliyyə hesabatlarının MHBS-in tələblərinə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya xətalardan qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədi ilə zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit komitəsi Cəmiyyətin maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

No.: _____

Date: _____

Konsolidasiya edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Sahəliyyətləri verilmiş Şəxslərin Məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-yə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, fərqləndiricilik və ya xətlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud alternativli olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə sahəliyyətləri verilmiş şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanma prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş Maliyyə Hesabatlarının Auditi üzrə Auditorun Məsuliyyəti

Bizim məqsədimiz konsolidasiya edilmiş maliyyə hesabatlarında bir tam kimi, fərqləndiricilik və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər fərqləndiricilik və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edir və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fərqləndiricilik və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib olan audit sübutları əldə edirik. Fərqləndiricilik nəticəsində yaranan əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki fərqləndiricilik, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu

No.: _____

Date: _____

haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda konsolidasiya edilmiş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;

- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Auditor Reyhan Pasayeva



25 İyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

**"Baker Tilly Audit Azərbaycan" QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN
RƏHBƏRLİYİNƏ KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA
HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNƏ**

(Azərbaycan Mənatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər:			
Əmlak, tikili və avadanlıqlar	10	502,820	705,020
Qeyri-maddi aktivlər	11	19,314	23,840
Kapitalaşdırma üçün aktivlər		1,800	1,800
Cəmi uzunmüddətli aktivlər		523,934	730,660
Cari aktivlər:			
Debitor borcları və digər alınacaq vəsaitlər	12	525,090	698,762
Pul vəsaitləri və onların ekvivalentləri	13	1,186,496	621,941
Verilmiş avaslar	14	48,754	58,528
Gələcək dövrün xərcləri	14	39,034	39,029
Digər cari aktivlər	14	473,582	135,784
Cəmi cari aktivlər		2,272,956	1,554,044
CƏMİ AKTİVLƏR		2,796,890	2,284,704
ÖHDƏLİKLƏR VƏ KAPİTAL			
ÖHDƏLİKLƏR:			
Uzunmüddətli öhdəliklər:			
Təxirə salınmış vergi öhdəliyi	15	87,773	134,221
Digər öhdəliklər	15	212,456	--
Cəmi uzunmüddətli öhdəliklər		300,229	134,221
Cari öhdəliklər:			
Vergi və sair məcburi ödənişlər	16	145,259	227,088
Kreditör borcları və digər ödəniləcək vəsaitlər	17	370,982	182,526
Alınmış avans	18	66,401	--
Təsisçi və ya Qrup arasında olan hesablaşmalar	18	--	26,339
Cəmi cari öhdəliklər		582,642	435,953
Cəmi öhdəliklər		882,871	570,174
KAPİTAL:			
Nizamnamə kapitalı	19	2,000	2,000
Digər kapital		--	--
Bölüşdürülməmiş mənfəət		1,912,019	1,712,530
Cəmi kapital		1,914,019	1,714,530
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		2,796,890	2,284,704

Rəhbərlik adından:

Direktor: Səfiyev Səyavus


25 İyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası




"Baker Tilly Audit Azərbaycan" QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN
RƏHBƏRLİYİNƏ KONSOLIDASIYA EDİLMİŞ MƏCMU GƏLİR HAQQINDA
HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan Manatı ilə)

	Qeyd	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
Gəlir	4	8,603,583	8,431,033
Ümumi mənfəət		8,603,583	8,431,033
Əsas əməliyyat xərcləri	5	(5,356,754)	(5,000,590)
Ümumi və inzibati xərclər	6	(2,105,608)	(2,056,694)
Gəlirdən çıxılan vergilər	7	(6,008)	(6,117)
Əməliyyat mənfəəti		1,135,213	1,367,632
Digər gəlirlər/(xərclər), xalis	8	18,878	98,380
Maliyyə mənfəəti		1,154,091	1,466,012
Mənfəət vergisi xərci	9	(270,392)	(238,260)
İl üzrə xalis mənfəət		883,699	1,227,752
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		883,699	1,227,752

Rəhbərlik adından:



Direktor: Səfiyyə Sayavuş
25 İyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



**"Baker Tilly Audit Azərbaycan" QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN
RƏHBƏRLİYİNƏ KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ
HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ
(Azərbaycan manatı ilə)**

	Qeyd	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ			
Müştərilərdən alınmış vəsaitlər		8,824,632	8,949,895
İşçi heyəti üzrə ödənişlər		(4,671,290)	(4,358,672)
İcarə ödənişlər		(255,868)	(249,977)
Ödənilmiş inzibati və əməliyyat xərcləri		(864,378)	(869,584)
Ödənilmiş vergilər		(348,596)	(493,523)
Ödənilmiş digər xərclər		(123,069)	(168,334)
Əməliyyat fəaliyyətlərindən daxil olan pul vəsaitləri		2,561,431	2,809,805
İNVESTİSIYA FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ			
Əmlak, tikili və avadanlıqların və qeyri-maddi aktivlərin satın alınması		(59,859)	(475,397)
Əmlak, avadanlıqların və QMA satışı və silinməsindən daxilolmalar		--	--
Maliyyə aktivləri		--	--
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri		(59,859)	(475,397)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTLƏRİNDƏN DAXİL OLAN PUL VƏSAİTLƏRİ			
Nizamnamə kapitalında dəyişikliklər		--	--
Mənfəətin digər istifadəsi		--	(3,881)
Dividend ödənilməsi		(684,210)	(658,947)
Məsləhət xidmətləri ilə bağlı ödənişlər		(1,253,158)	(1,946,005)
Maliyyələşdirmə fəaliyyətlərində (istifadə olunan)/yaranan xalis pul vəsaitləri		(1,937,368)	(2,608,833)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNDƏ XALIS (AZALMA)/ARTIM		564,204	(274,425)
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin əvvəlinə		621,941	896,366
PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ, ilin sonuna		1,186,145	621,941

Rəhbərlik adından:



Direktor: Səfiyev Səyavus
 25 İyun 2026-cı il
 Bakı, Azərbaycan Respublikası




**"Baker Tilly Audit Azərbaycan" QAPALI SƏHMDAR CƏMIYYƏTİNİN
RƏHBƏRLİYİNƏ KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR
HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**
(Azərbaycan Mənatı ilə)

	Nizamnamə Kapitalı	Bölüşdürülməmiş mənfəət	Kapital ehtiyatları	Cəmi Kapital
31 dekabr 2023-cü il tarixə qalıq	2,000	1,143,725	--	1,145,725
Hesabat dövründə xalis mənfəət (zərər)	--	1,227,752	--	1,227,752
Mənfəət (zərər) üzrə düzəlişlər	--	--	--	--
Mülkiyyətçilərin kapital qoyuluşları	--	--	--	--
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividentlər)	--	(658,947)	--	(658,947)
31 dekabr 2024-cü il tarixə qalıq	2,000	1,712,530	--	1,714,530
Hesabat dövründə xalis mənfəət (zərər)	--	883,699	--	883,699
Mənfəət (zərər) üzrə düzəlişlər	--	--	--	--
Mülkiyyətçilərin kapital qoyuluşları	--	--	--	--
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividentlər)	--	(684,210)	--	(684,210)
Mənfəətin digər istifadəsi	--	--	--	--
31 dekabr 2025-ci il tarixə qalıq	2,000	1,912,019	--	1,914,019

Rəhbərlik adından:


Direktor: Səfiyev Səyavuş

25 İyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər

1. Cəmiyyət haqqında məlumat

"BAKER TILLY AUDİT AZƏRBAYCAN" Qapalı Səhmdar Cəmiyyəti (sonradan cəmiyyət adlanacaq) 07 noyabr 2005-ci il tarixində təsis (VÖEN:1300755991) edilmişdir.

Cəmiyyətin nizamnamə kapitalının miqdarı elan edilmiş və ödənilmişdir.

Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə aşağıdakı məqsədlər üçün yaradılmışdır:

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

31 dekabr 2025-ci il tarixinə cəmiyyətin nizamnamə kapitalında təsisçilərin payı aşağıdakı kimi olmuşdur:

Təsisçilər	Pay nisbəti	Məbləğ(AZN)
Vəliyev Samir Səədəddin oğlu	89.70%	1,794.00
Səfəraliyev Rüstəm Rəşad oğlu	5.15%	103.00
Bədəlov Ramil Zakir oğlu	1.05%	21.00
Hacıyeva Nərmin Səhrab qızı	2.05%	41.00
Nəsirov Ziya Namus oğlu	2.05%	41.00
Cəmi	100%	2,000.00

Qanuni təmsilçi: Səyavuş Səfiyev Kəvə oğlu

Cəmiyyətin hüquqi ünvanı: AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə 102A.

31 dekabr 2024 və 2025-ci il tarixlərinə Cəmiyyətin aşağıdakı törəmə və əlaqəli müəssisələri olmuşdur:

Törəmə müəssisənin adı	Əsas fəaliyyət	Müəssisənin kapitalında pay nisbəti
"Baker Tilly Academy" MMC	Təlim fəaliyyəti	90%

2. Əhəmiyyətli uçot siyasətinin xülasəsi

Təqdimatın əsasları

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Beynəlxalq Mühəsibat Standartları Şurası tərəfindən dərc edilmiş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ("MHBS") və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Şərhlər Komitəsi ("MHBSŞK") tərəfindən dərc edilmiş şərhlər əsasında hazırlanmışdır.

Konsolidasiyanın prinsipləri

Konsolidasiya edilmiş maliyyə hesabatları Cəmiyyətin və onun nəzarəti altında olan müəssisələrinin (onun törəmə müəssisələri) maliyyə hesabatlarını birləşdirir. Cəmiyyətin, fəaliyyətlərindən mənfəət əldə etmək məqsədilə sərmayə qoyulan müəssisənin maliyyə və əməliyyat siyasətini idarə etmək gücü olduqda nəzarət əldə edilir.

Törəmə müəssisələrin il ərzində əldə etdiyi gəlir və xərclər müvafiq olaraq əldə etmənin qüvvəyə minmə tarixindən silinmənin qüvvəyə minmə tarixinə qədər məcmu gəlir haqqında konsolidasiya edilmiş maliyyə hesabatına daxil edilir. Hətta qeyri-nəzarət payı üzrə nəticələr mənfəi saldo ilə yekunlaşdığı hallarda belə törəmə müəssisələrin cəmi məcmu gəliri Qrupun əsas səhmdarlarına və qeyri-nəzarət payına aid edilir.

Müvafiq olduqda, Cəmiyyətin digər üzvləri tərəfindən istifadə olunmuş uçot siyasətinin Qrup tərəfindən qəbul edilmiş qaydalara uyğunlaşdırılması üçün törəmə müəssisələrin və filialların maliyyə hesabatlarına düzəlişlər olunur.

Qrup üzvləri arasında əməliyyatlarla əlaqəli bütün qrupdaxili aktiv və öhdəliklər, kapital, gəlirlər, xərclər və pul vəsaitlərinin hərəkəti tam konsolidasiya zamanı silinir.

Müəssisələrin birləşməsi və qeyri-nəzarət payının satın alınması

Müəssisələrin birləşməsi satınalma metodundan istifadə etmək üçün hesablanır. Satın alınmanın dəyəri, alış tarixində ədalətli dəyərle ölçülmüş köçürülən ümumi məbləğ və əldə edilmiş müəssisədə qeyri-nəzarət payının miqdarı kimi ölçülür. Hər bir müəssisə birləşməsi üçün, Qrup əldə edilmiş müəssisənin qeyri-nəzarət paylarını ədalətli dəyerdə və ya əldə edilmiş müəssisənin müəyyən edilə bilən xalis aktivlərinin mütənasib payı ilə ölçməyi seçir. Satın alınma ilə bağlı xərclər baş verdiyi an tanınır və inzibati xərclərə daxildir.

Qrup yeni müəssisə əldə etdikdə, müqavilə şərtlərinə, iqtisadi şəraitə və alış tarixindəki müvafiq şərtlərə uyğun olaraq müvafiq təsnifat və təyinat üçün qəbul edilmiş maliyyə aktivlərini və öhdəliklərini qiymətləndirir. Buraya əsas müqavilə üzrə alıcı tərəfindən əlaqəli törəmələrin ayrılması daxildir.

Müəssisə birləşmələri nəticəsində yaranan şərti öhdəlik, müəssisə birləşməsinin bir hissəsi kimi, alış tarixində ədalətli dəyərle qiymətləndirilir. Maliyyə aləti olan və "Maliyyə alətləri: Tanınma və ölçülmə" adlı 39 sayılı MUBS-da tətbiq olunan, aktiv və ya öhdəlik kimi təsnifləşdirilən şərti öhdəlik dəyəri ədalətli dəyərle ölçülür və 39 sayılı MUBS-a uyğun olaraq ədalətli dəyerdə dəyişikliklər mənfəət və zərər hesabatında əks etdirilir.

Qudvil, ilkin olaraq, alış qiyməti ilə ölçülür (köçürülən ümumi məbləğdəki artıq məbləğ və tanınmış qeyri-nəzarət payı və əldə edilmiş xalis müəyyən edilə bilən aktivlər və qəbul edilmiş öhdəliklər üzrə tutulan hər hansı əvvəlki faiz). Alınmış xalis aktivlərin ədalətli dəyəri köçürülmüş ümumi məbləğdən artıq olduqda, Qrup alınmış bütün aktivləri və qəbul edilmiş öhdəliklərin hər birinin düzgünlüyünü müəyyən edir və alış tarixində tanınacaq məbləğləri ölçmək üçün istifadə olunan prosedurları nəzərdən keçirir. Yenidən qiymətləndirmə yenə də xalis aktivlərin ədalətli dəyəri köçürülmüş ümumi məbləğdən artıq olduqda, gəlir mənfəət və ya zərər hesabatında tanınır. İlk tanınmadan sonra qudvil yığılmış dəyərsizləşmə zərərləri çıxılmaqla maya dəyəri ilə ölçülür. Dəyərsizləşmə testi məqsədilə, müəssisələrin birləşməsindən əldə edilmiş qudvil, əldə edilmiş tarixdən etibarən, əldə edilən müəssisənin digər aktiv və ya öhdəliklərinin olub-olmamasından asılı olmayaraq, birləşmədən faydalanması gözlənilən Qrupun pul yaradan vahidlərinin hər birinə bölünür.

Ümumi nəzarət altında olan müəssisələrin birləşməsi

"Müəssisələrin Birləşməsi" adlı 3 sayılı MHBS ümumi nəzarət altında olan müəssisələrə və ya müəssisələrin birləşməsinə tətbiq edilmir. Ümumi nəzarət altında olan qurumlar və ya müəssisələrin cəlb olunduğu müəssisələrin birləşməsi müəssisələrin birləşməsindən əvvəl və sonra eyni tərəf və ya tərəflərin nəticə etibarlı ilə nəzarət etdiyi və bu nəzarətin ötürülmədiyi bütün birgə qurumlar və ya müəssisələrin birləşməsidir. "Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər" adlı MUBS 8 standartına müvafiq olaraq daha etibarlı və münasib məlumatlarla təmin etdiyi üçün rəhbərlik bu növ əməliyyatların uçota alınması üçün "tarixi dəyər metodu"ndan istifadə etmişdir. "Tarixi dəyər metodu"na mövcud balans dəyərlərindən istifadə etməklə əldə edilmiş müəssisənin aktiv və öhdəliklərinin uçota alınması daxildir. Müəssisəni alan şəxsin investisiya xərci və satan şəxsin kapitalı arasında fərq konsolidasiya üzrə kapital çərçivəsində ayrıca ehtiyat olaraq təqdim edilir.

Fasiləsizlik prinsipi

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Qrupun fasiləsizlik prinsipi əsasında yaxın gələcəkdə işini normal şərtlər altında davam etdirəcəyini nəzərdə tutur.

Rəhbərlik hesab edir ki, Qrup yaxın gələcəkdə fəaliyyətini davam etdirəcək və Qrupun ləğvinə nə istək, nə də ehtiyac olacaq, eləcə də fəaliyyəti dayandırmaq və ya Azərbaycan Respublikasının qanunları və ya normativ aktları əsasında kreditordlardan qorunmaq üçün müdafiə axtarmaq üzrə nə niyyət, nə də zərurət mövcuddur.

Buna görə, aktivlər və öhdəliklər adi fəaliyyət gedişində Qrupun aktivləri reallaşdırmaq və öhdəlikləri yerinə yetirmək qabiliyyətinə malik olması fərziyyəsi ilə hesabatlarda əks etdirilmişdir. Bəzi konsolidasiya edilmiş maliyyə hesabatları standartları rəhbərlik tərəfindən Qrupun fasiləsizlik prinsipinə dair dəyərləndirmənin aparılması üzrə konkret tələbləri və nəzərə alınmalı olan müəyyən məsələləri və fasiləsizlik prinsipi ilə əlaqədar bir sıra açıqlamaların hesabatlara daxil edilməsini əhatə edir.

Rəhbərliyin fəaliyyətinin fasiləsizliyi fərziyyəsini qiymətləndirməsi mahiyyət etibarilə qeyri-müəyyən olan hadisələrin və ya şərtlərin gələcək inkişafı ilə əlaqədar müəyyən bir zamanda mühakimə yürütməyi əhatə edir.

Cari və uzunmüddətli təsnifləşdirmələr

Qrup aktiv və öhdəlikləri cari/uzunmüddətli təsnifləşdirmələr əsasında konsolidasiya edilmiş maliyyə hesabatlarında təqdim edir. Aktiv aşağıdakı hallarda cari aktiv sayılır:

- Adi əməliyyat dövründə satılması və ya istehlak edilməsi nəzərdə tutulduqda və ya satılması ehtimal edildikdə;
- İlkin olaraq ticarət məqsədilə saxlanıldıqda;
- Hesabat tarixindən sonrakı on iki ay ərzində satılması ehtimal edildikdə; və ya
- Pul vəsaitləri və onların ekvivalentlərinin hesabat tarixindən sonra ən azı on iki ay müddətində mübadilə edilməsi və ya öhdəliyin ödənilməsi üzrə istifadə edilməsi məhdudlaşdırılmadıqda.

Digər bütün aktivlər uzunmüddətli aktivlər sayılır. Öhdəlik aşağıdakı hallarda cari öhdəlik sayılır:

- Adi əməliyyat dövrü ərzində ödənilməsi gözlənildikdə;
- İlkin olaraq ticarət məqsədilə saxlanıldıqda;
- Hesabat tarixindən sonrakı on iki ay ərzində ödənilməsi ehtimal edildikdə; və ya
- Hesabat dövründən sonra ən azı on iki ay müddətində öhdəliyin ödənilməsini təxirə salmaq üzrə qeyri-şərtsiz hüquq mövcud olmadıqda.

Qrup bütün digər öhdəlikləri uzunmüddətli öhdəliklər olaraq təsnif edir.

Təxirə salınmış vergi aktiv və öhdəlikləri uzunmüddətli aktiv və öhdəliklər kimi təsnif edilir.

3. Təqdimatın əsası

Qrup mühasibat yazılışlarını Azərbaycan mühasibat uçotu qaydaları əsasında aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat qaydaları əsasında hazırlanmış və zəruri düzəlişlər edilmişdir.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

Əməliyyat valyutası

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan manatıdır (AZN).

Uçot siyasətləri

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

Uçot metodu

Maliyyə hesabatları ilkin dəyər konsepsiyası əsasında hazırlanmışdır.

Əsas əməliyyat gəliri

Əsas əməliyyat gəliri hesablama metodu əsasında tanınır və tanınma alıcı ilə müqavilənin bağlanmasıdan sonra işlərin (xidmətlərin) təhvil verildiyi andan başlanır.

Digər gəlirlər

Digər gəlirlər aidiyyəti əməliyyatlar başa çatdıqda gəlirin kreditinə yazılır. Əməliyyat xərcləri və digər xərclər adətən mallar alındıqda və xidmətlər yerinə yetirildikdə hesablama metodu ilə qeydə olunur.

Pul vəsaitləri və ekvivalentləri

Pul vəsaitlər – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Pul vəsaitlərinin ekvivalentləri – ödəmə müddəti üç ayadək olan, pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan çevrilə bilən və dəyərin dəyişməsi kimi cüzi riskə məruz qalan qısamüddətli qoyuluşlardır. Pul vəsaitlərinin ekvivalentlərinə hesabat ilinin sonunda xalis pul vəsaitləri və onların ekvivalentlərinə əlavə edilən hər-hansı bank overdraftı da daxildir.

Banklarda yerləşdirilmiş əmanətlər

Banklarda yerləşdirilmiş əmanətlər qarşı tərəfə pulun birbaşa verilməsindən yaranır. Banklarda yerləşdirilmiş əmanətlər pul vəsaitinin qarşı tərəfə ödəmə şəklində verildikdə qeydə alınır.

Ödəniş tarixinədək saxlanılan investisiyalar

Ödəniş tarixinədək saxlanılan investisiyalar müəyyənləşdirilən və sabit ödənişli borc qiymətli kağızlardır. Bu cür qiymətli kağızlar ilk olaraq ədalətli dəyər üstəgəl birbaşa əməliyyat xərcləri məbləğində tanınır.

Alınacaq vəsaitlər və qabaqcadan ödəmələr

Alınacaq vəsaitlər göstərilmiş xidmətlər nəticəsində yaranan debitor borclardan və digər vəsaitlərdən ibarətdir. Debitor və kreditor borcları bunun üçün hüquqi əsas olduqda əvəzləşdirilir. Alınacaq vəsaitlər müqavilə bağlandıqdan sonra xidmətlər göstərildiyi tarixdə qeydə alınır və hesabatlarda əks olunur. Qabaqcadan ödəmələr ödəmə tarixində qeydə alınır və xidmətlər yerinə yetirildikdə mənfəət və zərər hesabatına daxil edilir.

Torpaq, tikili, avadanlıq və amortizasiya

Aktiv kimi tanınan bilən torpaq, tikili və avadanlıq obyekti əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. “İlkin dəyər” ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşmənin ədalətli dəyərinə bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır (ilkin dəyər modeli). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi “azalan qalıq metodu” əsasında aktivlərin illik köhnəlmə dərəcələri istifadə olunmaqla hesablanır:

Binalar, tikililər və qurğular	7%-ə qədər
Maşın və avadanlıqlar	20%-ə qədər
Hesablama texnikası	25%-ə qədər
Nəqliyyat vasitələri	25%-ə qədər
Digər aktivlər	20%-ə qədər

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərinə müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə artıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət

və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərinə qədər silinir.

Qeyri-maddi aktivlər və amortizasiya

Qeyri-maddi aktiv aşağıdakı meyarlara cavab verdikdə tanınır:

- Bu aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktiv olmalıdır;
- Ayrıca tanına bilməlidir;
- Müəssisə aktiv üzərində nəzarət imkanına malik olmalıdır;
- Gələcəkdə iqtisadi səmərələr yaratmalıdır;
- Gələcəkdə iqtisadi səmərələrin müəssisəyə daxil olacağı ehtimalı olmalıdır;
- Aktivin dəyəri etibarlı qiymətləndirilməlidir.

Bu meyarlardan hər-hansı yerinə yetirilmədikdə xərclər qeyri-maddi aktiv kimi deyil, onların yarandığı dövrün xərcləri kimi tanınır. Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır. Cəmiyyət ilkin tanınmadan sonra qeyri-maddi aktiv amortizasiya çıxılmaqla ilkin dəyəri ilə uçota alır. Bundan əlavə, balans dəyəri təyin edilmiş ədalətli dəyərlə müqayisə edilməli və ədalətli dəyər balans dəyərindən əhəmiyyətli dərəcədə aşağı olduqda, balans dəyərindən qiymətdən düşmə zərəri çıxılmalıdır. Aktiv qiymətdən düşmüş olduqda, ona amortizasiyanın standart qaydalarının tətbiq edilməsi davam etdirilməlidir.

Ehtiyatlar

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirilir.

Vergilər

Vergilərin məbləği balans tarixinə qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesablanır.

Mənfəət vergisi

Mənfəət vergisi xərcləri cari vergilərdən və təxirə salınmış vergilər üzrə xərclərdən ibarətdir.

Cari mənfəət vergisi – balans hesabatı tarixinə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə dövr üzrə gözlənilən vergiyə cəlb olunan mənfəət əsasında hesablanır. Hesabatdakı bəzi gəlir və xərclərin digər dövrlərdə vergi bazasına aid ediləcəyinə və bəzi maddələrin heç bir vaxt vergi bazasını hesablayarkən istifadə edilməyəcəyinə görə vergi mənfəəti hesabatdakı mənfəətdən fərqlənir.

Təxirə salınmış mənfəət vergisi – cari və keçmiş dövrlərin maliyyə hesabatlarında tanınan əməliyyat və hadisələrin qiymətləndirilmiş gələcək vergi nəticələridir. Təxirə salınmış vergi ilə mühasibat qeydidir ki, müvəqqəti fərqlər üzrə nəticələyə biləcək uçot mənfəəti və vergi mənfəəti arasında mövcud olan əlaqə ilə bağlı istənilən təhrifin aradan qaldırılmasını təsvir edir.

Təxirə salınmış vergi öhdəlikləri - vergi tutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcəkdə ödənilməli olan mənfəət vergisinin məbləğidir. Vergi tutulan müvəqqəti fərqlərin mövcud olduğu yerlərdə vergi xərci nəzərdə tutulan gələcək vergi xərci vasitəsilə artırılır və öhdəlik kimi mühasibat balansında tanınır.

Təxirə salınmış vergi aktivləri - çıxılan müvəqqəti fərqlərin nəticəsi kimi yaranan və gələcək dövrlərdə əvəzi alınmalı olan mənfəət vergisi məbləğləridir.

Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin qiymətləndirilməsi - aktivin realizasiya olunacağı və ya öhdəliyin yerinə yetiriləcəyi dövrə tətbiq edilməsi gözlənilən balans hesabat tarixinə qüvvədə olan vergi dərəcələri əsasında qiymətləndirilməlidir. Lakin balans hesabatı tarixinə gələcək illərdə vergi dərəcəsini dəyişəcək qanunvericilik aktları qəbul edilərsə, bu zaman gələcəkdə qüvvədə olacaq dərəcə istifadə olunmalıdır. Birbaşa kapitala təsir edən əməliyyatlar istisna olmaqla, təxirə salınmış vergi xərci və ya gəliri birbaşa mənfəət və ya zərər hesabında əks etdirilir. Universitetin kapitalına təsir edən əməliyyatlarla bağlı təxirə salınmış vergilər balans üzrə kapitalında öz əksini tapır.

İnvestisiyalar

Digər müəssisələrin qiymətli kağızlarına və aktivlərinə qısamüddətli və uzunmüddətli investisiyalar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə tanınır.

Ödəniş tarixinədək saxlanılan investisiyalar

Adətən aşağıdakı beş meyarla uyğun olduğu zaman investisiyalar ödəniş müddətinə qədər saxlanılan investisiyalar kimi təsnifləşdirilir:

- qeyri-törəmə aktivlərdir;
- sabit və ya müəyyənləşdirilə bilən ödənişlərdir;
- sabit ödəmə müddətinə malik olmalıdır;
- müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üzrə kəskin niyyəti vardır;
- müəssisənin aktivləri ödəniş müddətinə qədər saxlamaq üçün maliyyə imkanına malik olmalıdır.

Maliyyə alətləri və onların ədalətli dəyəri

Maliyyə alətləri bir müəssisənin maliyyə aktivlərinin və digər müəssisənin maliyyə öhdəliyinin yaranmasına səbəb olan hər hansı sənəd və ya müqavilədir. Bu ikili aspekt hər zaman mövcud olmalıdır. Əgər bu aspektlərdən hər hansı biri mövcud deyilsə, onda müqavilə maliyyə aləti deyildir.

Ədalətli dəyər, məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir və sərbəst katirovkasi olan bazar qiymətləri ilə təsdiqlənir.

Maliyyə alətlərinin təxmin edilən ədalətli dəyəri cəmiyyət tərəfindən mövcud bazar məlumatlarından və müvafiq qiymətləndirmə metodlarından istifadə etməklə müəyyən edilmişdir. Lakin, təxmin edilən ədalətli dəyərin müəyyən edilməsi üçün bazar məlumatlarını şərh edərkən peşəkar mülahizələr irəli sürmək tələb edilir. Maliyyə alətlərinin ədalətli dəyərini müəyyən edərkən rəhbərlik bütün mövcud bazar məlumatlarından istifadə edir.

Maliyyə aktivləri

Pul vəsaiti, digər müəssisədə kapital aləti, digər müəssisədən pul vəsaiti almaq üzrə müqavilə hüququ, müəssisənin əlverişli şərtlər əsasında öz maliyyə aktivlərini və öhdəliklərini mübadilə etməsi üzrə müqavilə hüququ, müəssisənin ödənişi öz payların potensial olaraq dəyişən sayı formasında qəbul etməsini tələb edən müqavilə hüququ, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə maliyyə aktivləri hesab olunur.

Maliyyə öhdəlikləri

Digər müəssisəyə pul vəsaitlərinin ödənilməsi ilə əlaqədar müqavilə öhdəliyi (kreditör borclar, kreditlər) müəssisə üçün əlverişli ola bilməyən maliyyə aktivləri və ya maliyyə öhdəliklərinin mübadiləsi ilə əlaqədar olan müqavilə öhdəliyi, müəssisənin ödənişi öz səhmlərinin potensial olaraq dəyişən sayı formasında həyata keçirməsini tələb edən müqavilə öhdəliyi, müəssisənin öz payların sabit sayı üzrə hesablaşması ilə əlaqədar törəmə müqavilə öhdəliyi maliyyə öhdəlikləri hesab olunur.

Maliyyə aktivi və ya maliyyə öhdəliyinin amortizasiya edilmiş dəyəri və effektiv faiz metodu

Bu iki anlayış maliyyə aktivi və ya maliyyə öhdəliyinin ilkin tanınma dəyəri üzrə tələb olunan hesablamalara aid edilir. Amortizasiya edilmiş dəyər sadəcə olaraq müddət üzrə pul vəsaitlərinin hərəkətini deyil, aktiv (və ya öhdəlik) müddətində qazanılmış real maliyyə gəlirlərini nəzərdə tutur. Effektiv faiz dərəcəsi diskontlaşdırma əmsalı kimi istifadə olunaraq gələcək gəlir axını (investisiyadan gələn) xalis balans dəyərində endirilir. Həmin faiz dərəcəsi sonradan aktivin əldə edildiyi hər bir müddət üzrə əldə olunan maliyyə gəlirlərini müəyyənləşdirdikdən sonra, aktivin balans dəyəri hesablanır.

Qiymətləndirilmiş öhdəliklər

Gələcəkdə yaranacaq öhdəlik ehtimal edildikdə, bu ehtimal yarandığı andan bəri qeyd edilmiş öhdəlik kimi tanınır.

Xarici valyuta əməliyyatı

Cəmiyyətin əməliyyat valyutası manatdır. Xarici valyutada olan monetar maddələr Cəmiyyətin balans hesabının bağlandığı tarixə (31 dekabr) olan valyuta məzənnəsindən istifadə etməklə hesabat verdiyi valyutaya dəyişilir. Xarici valyutada olan maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr tanınmış maya dəyəri nəticəsində ilkin əməliyyatın aparıldığı zaman mövcud olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyutada olan ədalətli dəyər müəyyən edilən (və ya yenidən qiymətləndirilmə aparılan) günə olan valyuta məzənnəsi istifadə olunmaqla çevrilir. Xarici valyuta ilə ifadə olunmuş monetar maddələr ilə əlaqədar yaranan məzənnə fərqləri mənfəət və zərər haqqında hesabat vasitəsi ilə mühasibat uçotuna daxil edilir. Qeyri-monetar maddələr ilə bağlı digər mənfəət və ya zərərin mənfəət və zərər haqqında hesabat vasitəsi ilə tanındığı hallarda yaranan məzənnə fərqləri də həmçinin bu hesabatlara daxil edilir. Mənfəət və zərərlər kapital vasitəsi ilə tanındığı hallarda müvafiq olaraq, məzənnə fərqləri də həmçinin kapital vasitəsi ilə tanınır.

Xarici valyuta balansında istifadə olunan əsas dərəcə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnələri əsasında aşağıda göstərilib:

	31.12.2025	31.12.2024
AZN / 1 ABŞ dolları	1.7000	1.7000
AZN / 1 Avro	2.0022	1.7724

Əvəzləşdirmə

Maliyyə aktivləri və öhdəlikləri yalnız o zaman əvəzləşdirilir ki, qarşılıqlı əvəzləşdirmənin həyata keçirilməsi üçün qanuni hüquq mövcud olmalı, iki alətin qarşılıqlı əvəzləşdirilməsi niyyəti və hər iki müqavilənin eyni zamanda reallaşdırılması niyyəti olsun.

4. Gəlirlərin təhlili

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixlərində başa çatmış illər üzrə cəmiyyətin gəlirləri aşağıdakı kimi olmuşdur:

	31.12.2025	31.12.2024
Əsas əməliyyat gəlirləri		
İşlərin və xidmətlərin təqdim edilməsindən gəlir	8,603,583	8,431,033
Cəmi	8,603,583	8,431,033

31 dekabr 2025-ci il və 31 dekabr 2024-cü il tarixində başa çatmış illər üzrə cəmiyyətin satışının maya dəyəri, inzibati, kommersiya və sair əməliyyat xərcləri aşağıdakı kimi olmuşdur:

	31.12.2025	31.12.2024
5. Əsas əməliyyat xərcləri	(5,356,754)	(5,000,590)
Əməyin ödənilməsi üzrə xərclər	(3,903,035)	(3,755,182)
Sosial sığorta və təminat üzrə xərclər	(699,052)	(677,974)
Kommunal xərcləri	--	(7,700)
Amortizasiya ayrılımları	(196,780)	(254,140)
Təmir xərcləri	(14,859)	(12,983)
Nəqliyyat xərcləri	(17,347)	(23,999)
İşlərin aparılması xərcləri	(525,681)	(268,612)
6. Ümumi və inzibati xərclər	(2,105,608)	(2,056,694)
İcarə ödənişləri	(342,868)	(242,697)
Rabitə xərcləri	(29,044)	(30,450)
Yanacaq xərcləri	(21,308)	(22,257)
Ezamiyyə xərcləri	(113,033)	(204,467)
Bank xidmətləri üzrə xərclər	(34,274)	(34,086)
Sığorta üzrə xərclər	(63,391)	(69,416)
Məsləhət xidmətləri	(1,501,690)	(1,453,321)
7. Gəlirdən çıxılan vergilər	(6,008)	(6,117)
Əmlak vergisi	(6,008)	(6,117)

8. Sair əməliyyat gəlirləri / (xərcləri), xalis	18,878	98,380
Əmlak, tikili və avadanlıqların satışı üzrə gəlir/zərər	--	30,517
Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan fərq	878	(1,383)
Digər gəlirlər	18,000	69,246

9. Mənfəət vergisi

Qrup vergi hesabatlarını Azərbaycan Respublikasının yerli vergi qanunvericiliyinin tələbləri əsasında hazırlayır və bu tələblər maliyyə hesabatlarının tələblərindən fərqlənir. 2025-ci ilin maliyyə nəticələrinə görə cəmiyyətin mənfəət vergisi 270,392 manat o cümlədən cari mənfəət vergisi 208,769 manat, təxirə salınmış mənfəət vergisi 61,623 manat təşkil etmişdir.

10. Əsas vəsaitlər

01.01.2025-ci il tarixinə qalıq dəyəri	705,020
2025-ci ildə alınmış	59,858
2025-ci ildə təqdim edilmiş	(67,425)
2025-ci ildə yığılmış amortizasiya	(194,633)
31.12.2025-ci il tarixinə qalıq dəyəri	502,820

11. Qeyri-maddi aktivlər

01.01.2025-ci il tarixinə qalıq dəyəri	23,840
2025-ci ildə yığılmış amortizasiya	(4,526)
31.12.2025-ci il tarixinə qalıq dəyəri	19,314

12. Qısamüddətli debitor borcları

	31.12.2025	31.12.2024
Sifarişçilərin qısamüddətli debitor borcları	525,090	698,762
Cəmi	525,090	698,762

13. Pul vəsaitləri və onların ekvivalentləri

	31.12.2025	31.12.2024
Kassa vəsaitləri	56,394	25,614
Banklardakı hesablaşma hesabları	870,202	347,397
- Azərbaycan manat	613,244	203,559
- Xarici valyuta	256,958	143,838
Banklardakı digər hesablar	173,485	167,344
ƏDV depozit hesabı	86,415	81,586
Cəmi	1,186,496	621,941

14. Digər qısamüddətli aktivlər

	31.12.2025	31.12.2024
Gələcək dövrün xərcləri	39,034	39,029
Verilmiş avanslar	48,754	58,528
Təhtəl hesablar	814	814
Əvəzləşdiriləcək vergilər	13,260	7,126
Digər aktivlər	459,508	127,844
Cəmi	561,370	233,341

15. Uzunmüddətli öhdəliklər

	31.12.2025	31.12.2024
Təxirə salınmış vergi öhdəliyi	87,773	134,221
Digər öhdəliklər	212,456	--
Cəmi	300,229	134,221

16. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

	31.12.2025	31.12.2024
Vergilər üzrə öhdəliklər	57,711	132,782
Sosial ayırmalar üzrə hesablaşmalar	87,548	94,306
Cəmi	145,259	227,088

17. Qısamüddətli kreditör borcları

	31.12.2025	31.12.2024
İşçi heyətinə kreditör borcları	--	--
Malsatan və podratçılara qısamüddətli kreditör borcları	370,982	182,526
Cəmi	370,982	182,526

18. Sair qısamüddətli öhdəliklər

	31.12.2025	31.12.2024
Alınmış avans	66,401	--
Təsisçi və ya Qrup arasında olan hesablaşmalar	--	26,339
Cəmi	66,401	26,339

19. Nizamnamə kapitalı

Nizamnamə kapitalı ilkin dəyər ilə tanınır. Nizamnamə kapitalı pul vəsaiti, aktiv və ya başqa formada qoyula bilinər. Təsisçilərin payı vəsait şəklində deyil, aktiv və ya başqa formada kapitala əlavə edildikdə onların dəyəri əməliyyatın aparıldığı tarixə ədalətli dəyər ilə qeydə alınır. 31 dekabr 2025-ci il tarixinə Cəmiyyətin nizamnamə kapitalının miqdarı 2,000 manat təşkil edir.

20. Maliyyə risklərinin idarə edilməsi

Risklərin idarə edilməsi siyasəti

Qrupun fəaliyyəti üçün risklərin idarə edilməsi əməliyyatların mühüm elementini təşkil edir. Qrupun əməliyyatlarına təsir göstərəcək əsas risklər aşağıdakılardan ibarətdir:

- Kredit riski;
- Likvidlik riski;
- Bazar riski.

Qrupun rəhbərliyi anlayır ki, səmərəli risklərin idarə olunması sisteminə malik olmaq vacib şərtidir. Bu məqsədlə, Qrup rəhbərliyi risk idarəetmə qrupu yaratmışdır. Bu qrupun əsas məqsədi Qrupu ehtimal edilən risklərə qarşı qorumaq və ona qarşıda qoyulan hədəflərə çatmaq imkanı yaratmaqdır. Risklərin idarə olunması qrupu vasitəsilə Qrupun rəhbərliyi, aşağıdakı risklərin idarə olunmasına nəzarət edir:

Kredit riski

Qrup kredit riskinə məruz qalır ki, bu zaman maliyyə alətinə tərəf olan bir iştirakçı öz öhdəliyini yerinə yetirə bilmir və digər tərəf buna görə maliyyə zərərinə məruz qalır.

Maksimal kredit riski

Qrupun məruz qaldığı maksimal kredit riski fərdi risklərdən və ümumi iqtisadiyyatın daşdığı risklərdən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir.

Likvidlik riski

Maliyyə aktivləri və öhdəliklərinin ödəmə müddəti üst-üstə düşmədikdə likvidlik riski risk kimi müəyyənləşdirilir. Likvidlik riski Qrupun Maliyyə heyəti tərəfindən idarə olunur. Qrup likvidliyin idarə olunması üçün rəhbərliyi öhdəliklərin yerinə yetirilməsi üçün zəruri likvidlik aktivləri səviyyəsinin hesab edilməsini; maliyyələşdirmə vəsaitlərinin əldə olunması üzrə imkanların saxlanılmasını, idarəetmə qaydalarına qarşı təəhhüdlər planı və nizamnamə tələblərinə qarşı maliyyə vəziyyəti hesabatı likvidlik əmsalının monitorinqinin keçirilməsini tələb edir.

21. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonrakı dövr ərzində Cəmiyyətdə hər hansı əhəmiyyətli dəyişiklik baş verməmişdir.